



(əvvəli ötən sayımızda)

Bayurqular öz ulu əcdadları Urartu dövründən qalma öz atçılıqlı/xiciliq ənənələrini Türkistanda da davam etdirmişlər. Yayaq yerleri Selenqe çayı ətrafında olan Bayurqular heyvandarlıq və sənətkarlıqla məşgul olmuş və il-xiciliqlə əlaqədar bütün süvarı atçılığı aid bütün levatorlarda silahların istehsalı ilə məşgul olmuşlar. Urartu dövründə malik olduqları o əzəməti və hökmran mövqelərini qoruyub saxlamağa çalışan Bayurqular öz başbuğlalarını Böyük İrki adlandırdılar ki, bu titul urartuların "hökmardar, başçı" anılmadakı "irti və ya Eirqi" tituluna uyğundur. Bayurqu Göytürk runu kitabələrində "Yir Bayurku" (Bayurku ölkəsi) adlanırlar. Bayurqular çox zaman uyğurlarla birlikdə konfederasiya təşkil edirdilər və Göytürklərə qarşı mübarizə apararaq onlara tabe olmaqdən imtina edirdilər. Qapaqan xani 716-ci ildə Bayurqular pusquya salıb öldürmüdürlər. Bayurqular öz varlıqlarını XVIII-XIX əsirlərdə Qazaxistannın Kiçik Juz boy birliyinin tərkibində Bayulli (Bay oğlu) boyu olaraq davam etdirmişlər.

Urartu dövlətini təşkiledən iki əsas siyasi birlik Nairi və Urumi idi. Digər böyük dövlətləri bu iki böyük siyasi qrumun ətrafında birləşərək konfederasiya təşkil etmişdilər. Biay və Bey boyu dövlətin hökmran sülaləsini təşkil edirdi.

Urartunun cənub ərazisində yerləşən ölkələrdən birinin adı Supriya adlanır. Bu ölkə e.q. III minillikdə bir hurri/subartu ölkəsi idi, Supriya Subari adının sami dilində ifadə formasıdır. Supriya qədimdən Arme-Urme tayfasının məskunlaşduğu ərazidir. Urartu dövlətinin yaranmasında mühüm rol oynayan bu hurri-subar boyu Urartu konfederasiyasına birləşmiş, sonradan Urmiye gölünün ətrafında məskunlaşmış və öz adını bu gölə vermişdir.

Mixi yazılı mənbələrdə Arme, Urme, Urum şeklinde yazılan bu turan tayfası Urmiye və Van gölü arasındaki ərazidə yerləşmişdir. Sonradan Urartu dövlətinin süqutu dönməndə Arme/Erme adlanan əraziyə gələn erməni həyklər bu tayfanın məskunlaşığı ərazidə yerləşdiklərindən oradakı ərazinin və daha öncəki xalqın adı ile armen/ermən adlanmışdır.

Urumu Mesopotamianın şimalında, Türkiyənin güneyində, Dəclənin yuxarı hövzəsində Mardin və Şırnak bölgəsi və Tauridin dağlarında yerləşən qədim ölkənin adıdır. Assur kralı I Tiqlatpalasar (m.ö. 1114-

Səh. 51)

Urartu kralları savaş zamanı öz ordularına şəxsən rəhbərlik edirdilər.

Sardurun Van qalasında qaya yazağında bir kitabədə döyüş zamanı əldə etdiyi uğurdan və ordunun tərkibi haqqında önemli bilgilər verir. Həmin kitabədə iki termin diqqəti cəlb edir. Sarduri hərbi mükəlləfiyyət formasında xidmətə cəlb olunan insan qrupunu Ururda adlandırır, döyüş zamanı məhv edilən insanla-

**Ələsgər
Siyablı**

Dünya tarixinin

Turan dövrü

1076) Urum ölkəsinə qarşı hərbi yürüsdən bəhs edir. Assuriya kralları Urumu ölkəsinə dəfələrə hərbi yürüşlər edərək xərac almışlar. (Trevor Bryce. 2009, Səh. 756)

Assurların bu hücumları qarşısında urumlar daha şimala və



şərqə doğru köçlərə məruz qalmışlar. Paul Zimanskinin yazdı-

ğına görə Urartular özərini çox zaman Şuri və Şurel-ini, yəni Şuri ölkəsi adlandırmışlar. Bu ad urartu krallarının titullarında "Şuri ölkəsinin kralı" kimi öz əksini tapmışdır.

Şuri adının mənası müxtəlif şəkildə şərh olunur. Zimanski bu sözü Supria, yəni Subir/subar ölkəsinin adı ilə əlaqələndirir, onu döyüş arabası, qılınc və s. mənasında da izah edirlər. (P.Zimansky, 1985, Səh. 51)

Urartu krallarının titul olaraq öz dillərində isifadə etdikləri ünvandaların biri də Alusi idil, bu zözün mənası "başçı/önder" və ya "vali/gubernator" kimi izah olunur. Bu titul paytaxt Tuşpa şəhərinin hakimi, idarəcisinə aid olurdu. Urartu kralları öz ölkələrinin nəzərdə tutduqları zaman özərlərini Sar Mat Biainili, yəni Biay ölkəsinin kralı, Sar Mat Şurelnili yazdıqları zaman isə tabeçilikdən olaraq digər ölkələri nəzərdə tuturdular. (P.Zimansky, 1985,

ri turi adlandırır. (P. Zimansky, Səh. 57)

Bu metndəki "Ururda" türk dilində "ordu" sözünün ekvivalentidir, "turi" sözü türk dilində düşmən, nifrətəlayiq olan mənasındadır. (DTS, 1985, Səh. 587)

Şusisozü urartu dilində "qala" deməkdir. Sardurun kitabəsində məhsulu çəkib ölçmək istifadə olunan ölçü vahidi Kapiadlanır ki, bu türk dilində "qab" sözüne tamışdır. (P.Zimansky, 1985, Səh. 73, 74)

II Rusanın Topraqqaladə tapılmış kitabəsində Urartunun təbəqiliyində olan İşqıqli ölkəsinin kralı Saqa-Tarranın Manna ölkəsinə getdiyi yazılmışdır. Bu ad Saqa Turran şəklində dəola bilər. Sak sözü bir etnonim olduğunu kimi, həm də başçı, rəhbər anlamı da daşıyır.

Urartuda əyalətlər Naqu termini ilə adlanırdı. Bu söz kassi dilindəki Nahiya, yəni "nahiye" sözünün fonetik şəklidir. Nahiya termini inzibati ərazi vahidini ifadə edirdi. (Handbuch der Orientalistik. 1969, Səh. 33, 38, 39)

Yuxarıdakı bölmələrdə qeyd etdiyimiz kimi Assurologiya elminin bir çox görkəmli nümayəndələri Hurri, hatti, urartu, quti, midiya, manna və elam tayfları dillərinin subir dili olduğu və bu xalqların etnik baxımdan subir/subarlara mənsub olduqları fikri-ni irəli sürmüşlər.

M.Salvini kral İşpuinidən başlayaraq bütün urartuluların vahid bir dildə danışdıqlarını və bu dilin ne hind-avropa, ne de sami dili olmadığını yazır. Urartu dilinin yalnız hurri dili ilə qohumluğu müəyyən edilmişdir. Salvininin fikrinə görə Urartu krallığı əhalisini vahid hakimiyət altında birləşməsini şərtləndirən əsas amil ilk önce onların ümumi dili malik olmalıdır. Daha doğ-

Bir çox müəlliflər Urartu dilini hurri dili ilə eyniləşdirirlər. Lakin M.N. van Loonun yazdığını görə Urartu dili protohurrlırin dilidir. Urartu və hurrilər bir-birlərinə çox yaxın olan dillərdə danışmışlar. Bu baxımdan onların ataları eyni etnik kökə mənsub ola bilərlər.

Neticə etibarı ilə eyni etnik kökə mənsub olub eyni əcdad-dan töremiş olan hurrilər və urartulular köçlərə məruz qalaraq müxtəlif ərazilərdə məskunlaşmışdır. Urartulular Anadolunun yüksək yaylalarındaki dağlıq bölgələrində yerləşmiş, hurrilər isə onlardan öncə gələrək Mesopotamianın qüzeysinin düzənlilik ərazilərində oturaq həyat tərzini mənimseyərək burdakı uyqarlıqlarla temas halında olmuşlar. Bu yerləşim özəllikləri onların dillərində müəyyən fərqliliklərin yanmasına səbəb olmuşdur. (Orhan Varol. 2005, Səh. 28)

Avstriya tarixçisi Erix Fayqin da qənaətinə görə Hurrilər və urartulular eyni etnik kökə malikdir, dilləri ekləmli dil olub Ural-

rusu vahid dili mənsub olma Urartuda kiçik bəyləkləri vahid hakimiyət altında birləşməsinin təməl ünsürünü təşkil edirdi.

Sonradan kral İşpu ni tərəfin-dən dövlətin baş tanrısi kimi Haldi tanrısına etiqadın bütün ölkəyə şamil edilməsi xalqın birliyinin dini ideoloji əsasını təşkil etmişdir. (Salvini M. 2011, Səh. 87)

Urartu dilində çar/kral türkçəyə bənzər şəkildə "ereli" adlanırdı, hurri dilində isə "evri" adlanırdı. (Dəqəkonov, T. I., 2012, Səh. 143)

Ereli hakimiyət titulunun mənası türkçə "Elin əri-başçısı" mənasındadır. Qədim Türkələr də hökmədərə urartululara bənzər şəkilde Eliq adlandırdılar.

Almaniyada Ön Asiyənin qədim tarixinə həsr olunmuş bir əsərdəki mixi mətnlərdə Urartu krallarının özərlərini Subaru (Şura)-ölkəsinin və Biain ölkəsinin kralı adlandırdılar. Urartu dilində "patar" şəhər deməkdir. (Handbuch der Orientalistik. 1969, Səh. 33, 38, 39)

Altay dilləri ilə bənzərlikləri vardı. Hurrilərin və hattilərin dili də eyni kökə malik olub ekləmli dillər idilər. Hurrilərin Teşup tanrısi Urartulılarda Teyşeba adlanırdı, bu tanrıların arvadları da çox bənzər şəkildə Hupa və Hepatdır. (Erich Feigl, Səh. 13)

Artur Ungnad urartuluları etnik mənşə etibarı ilə subarlar hesab edirdi. Onun fikrinə görə özərlərinə bəzən etiqad etdikləri baş tanrıları Haldi tanrılarının adından haldi/xaldi adlandıran Urartulular da önəsiyə irqinə mənsub idilər, daha doğrusu subarlar idilər. Mixi yazı mətnlərində Haldi şəkildə yazılan bu tanrıının əsi adı Al-di idil. Zəncirli, Karkemish, Tell Halafın daş abidələrində təsvir olunmuş insan tipləri e.q. 2-ci minillikdə bölgəyə gələn arilər-dən öncəki xalq olan urartuluların və dil baxımdan Dəclənin şərqiindəki önəsiyə-subar insan tipləri mənsubdurlar. (A.Ungnad, Subartu, 1936, Səh. 177)

(ardı gələn sayımızda)